

**Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək
milli komandaya namizdlərin seçilməsi
Qaydaları**

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizdlərin seçilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin əgirdləri arasında kimya fənni üzrə seçim turları keçirilir.

1.2. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsil idarəetmə orqanları istedadlı əgirdlərin müyyənləşdirilməsi və seçim turlarının bu Qaydalara uyğun keçirilməsi üçün birbaşa məsul və təsəvvüf daşıyıcıdır.

1.3. Kimya fənni üzrə seçim turlarına X-XI sinif əgirdləri cəlb edilir.

1.4. Seçim turlarının yekun mərhələnin qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təkil olunacaq Beynəlxalq Kimya Olimpiadasına hazırlıq mərhələlərində iştirak edirlər.

2. Seçim turlarının təşkili

2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.06.2014-cü il tarixli 739 nömrəli məruzəsinə əsasən 47-ci Beynəlxalq Kimya Olimpiadası ilə əlaqədar yaradılmış Təkilat Komitəsi kimya fənni üzrə seçim turlarının effektiv və obyektiv keçirilməsini təmin edir. Təkilat Komitəsi seçim turlarının bu sənəmə uyğun qaydada keçirilməsi üçün lazımi tədbirlər görür.

2.2. Rayon (h r) t hsil öb si (idar si) r hb rl rinin v zif l ri:

2.2.1. Seçim turlarının rayon (h r) m rh l sinin keçirilm si üçün sualların v cavab kartlarının müsabiq nin keçir l c yi tarixd n 2 gün vv l T hsil Nazirliyind n q bul edir;

2.2.2. agirdl rin rayon (h r) m rh l sinin cavab kartlarının T hsil Nazirliyin gönd rilm sini t min edir.

2.3. T kilat Komit sinin v zif l ri:

2.3.1. Seçim turlarında tap ırıqların v cavab kartlarının hazırlanmasını, rayon (h r) t hsil öb l rin (idar l rin) çatdırılmasını, cavab kartlarının oxunmasını t kil edir;

2.3.2. Seçim turlarının hazırlıq i l rinin vaxtında ba a çatdırılmasını t min edir;

2.3.3. Seçim turlarının son n tic l rini ümüml dir r k t hlil edir v yekun hesabatı hazırlayır.

3. Seçim turlarının keçirilm si

3.0.1. Seçim turları 3 (üç)-rayon (h r), zona v respublika m rh l l rind n ibar tdir.

3.1. Seçim turlarının rayon (h r) m rh l si

3.1.1. Bu m rh l d suallar M.V.Lomonosov adına Moskva Dövl t Universitetinin Bakı filialının müt x ssisl ri t r find n sinifl r üzr m kt b proqramına uy un olaraq qapalı test formatında hazırlanır.

3.1.2. Rayon (h r) m rh l sind agirdl r 30 (otuz) sual t qdim edilir v cavablandırılması üçün 3 (üç) saat vaxt ayrılır.

3.1.3 T hsil Nazirliyi tabeliyind ki lisey v gimnaziya l arın, öz l m kt bl rin agirdl ri rayon (h r) m rh l sind razi üzr yerl dikl ri rayonda (h rd) i tirak edirl r.

3.1.4. Ümumi t hsil mü ssisl l rinin, T hsil Nazirliyinin tabeliyind ki lisey v gimnaziya l arın, öz l m kt bl rin direktorları rayon (h r) m rh l sind i tirak ed c k agirdl rin adlı siyahısını müvafiq rayon (h r) t hsil öb sin (idar sin) t qdim edirl r. Bu turda i tirakçıların sayına m hdudiyy t qoyulmur.

3.1.5. Rayon (h r) turunda i tirak ed n agirdl rin cavab kartları n geci imtahan keçiril n tarixd n 1 (bir) gün sonra t hsil öb si (idar si) t r find n T hsil Nazirliyin t qdim olunur.

3.2. Seçim turunun zona m rh l si

3.2.1. Seçim turunun zona m rh l si T kilat Komit si t r find n mü yy n edilmi m rk zl rd keçirilir. Bu m rk zl r ölk nin müxt lif bölg l rind yerl n ümumi t hsil mü ssis l rind n seçilir.

3.2.2. Zona m rh l sind i tirak ed c k agirdl r rayon (h r) m rh l sinin n tic l rin sas n T kilat Komit sinin q rarı il mü yy nl dirilir.

3.2.3. T kilat Komit si zona m rh l sind i tirak ed c k agirdl rin adlı siyahısını rayon (h r) t hsil öb l rin (idar l rin) turun keçiril c yi tarixd n 1 (bir) h ft vv l gönd rir.

3.2.4. Bu m rh l d suallar M.V.Lomonosov adına Moskva Dövl t Universitetinin Bakı filialının müt x ssisl ri t r find n m kt b proqramına uy un v nisb t n ç tinl dirilm qapalı test v açıq tipli suallar formatında hazırlanır.

3.2.5. Zona m rh l sind agirdl r 30 (otuz) sual t qdim edilir v cavablandırması üçün 4 (dörd) saat vaxt ayrılır.

3.2.6. T kilat Komit si zona m rh l sinin cavab kartlarının oxunmasını, qiym t l ndirilm sini v n tic l rin rayon (h r) t hsil öb l rin (idar l rin) çatdırılmasını t min edir.

3.3. Seçim turunun respublika m rh l si

3.3.1. Seçim turunun respublika m rh l si M.V.Lomonosov adına Moskva Dövl t Universitetinin Bakı filialında keçirilir.

3.3.2. Respublika m rh l sind i tirak ed c k agirdl r zona m rh l sinin n tic l rin sas n T kilat Komit sinin q rarı il mü yy nl dirilir.

3.3.3. Respublika m rh l sinin sualları M.V.Lomonosov adına Moskva Dövl t Universitetinin Bakı filialının müt x ssisl ri t r find n m kt b proqramına uy un olaraq ç tinl dirilm qapalı test v açıq tipli suallar formatında hazırlanır.

3.3.4. Respublika m rh l sind agirdl r 20 (iyirmi) sual t qdim edilir v imtahan üçün 4 (dörd) saat vaxt ayrılır.

3.3.5. Respublika mərhələsinin ticarət imtahanı başa çatdıqdan 5 gün sonra elan edilir.

3.3.6. Ticarət məlum olduqdan sonra apelyasiya günü müəyyən edilir. Ticarətdən narazı qalmış iştirakçılar öz iştirakının yenidən baxılması üçün Təklifat Komitəsinə müraciət edə bilərlər. Belə müraciətlər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının müxtəssislərinin iştirakı ilə baxılır.

4. Seçim turlarının maliyyə təminatı

4.1. Seçim turlarının rayon (şəhər), habelə zona və respublika mərhələsində iştirakçılarının ezamiyyət xərcləri yerli təhsil orqanları tərəfindən ödənilir.

4.2. Seçim turlarının zona və respublika mərhələlərinin keçirilməsi ilə əlaqədar bütün xərclər Təhsil Nazirliyi tərəfindən ödənilir.